


Cəbrayıl və Füzuli rayonlarının işgalindən 23 il keçir

Tarixi, dini ve mədəni abidələri, milli-memarlıq nümunələri ilə zəngin olan Cəbrayıl rayonu 23 il önce vandalizm siyasetinin qurbanına çevrildi. Daşnakların məqsədi qonşu torpaqlarını yalnız zəbt etmək deyil, işğala məruz qoymuşları ərazilərdəki abidələri - tarixin yadigarlarını yer üzündən silərək, guya, onların ermənilərə məxsus olduğunu sübuta yetirməkdir. Cəbrayıl rayonu ərazisində də belə sərvətlər - maddi mədəniyyət abidələri az olmayıb. Təessüf ki, bu gün onların əlimizdə olanı yalnız adları və göz dağına çevrilən şəkilləridir. Ümumiyyətə isə erməni təcavüzkarları Azərbaycanın mədəni irsi olan abidələrini xüsusi qəddarlıqla talan edib. Dağılıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədə-



və müqəddəs ocaq kimi sitayış edirlər. Bunlardan başqa, erməni vandalları tərəfindən məhv edilmiş tarixi, maddi-mədəniyyət abidəleri az deyildi. Təessüf ki, onlar düşmən tərəfindən darmadağın olunublar. Adları ni çəkdiyimiz bu tarixi yadigarları xalqımızın mənəvi sərvətləri sırasındadır: 11 tağlı Xudafərin körpüsü (XI-XII əsrlər), 15 tağlı Xudafərin körpüsü (XIII əsr), Niftalı kurqanları (Tunc dövrü, Xudayarlı kəndi), Ağaçlan nekropolu (ilk orta əsrlər), Kaxrulu kurqanları və yaşayış yeri (Tunc dövrü), Canqulu kurqanı (Tunc dövrü), Qustepə kurqanı (Tunc dövrü), İmanqazan təpələri (Tunc dövrü, Şıxlardəki), Şıxlardəki, Şıxlardəki mağarası (Daş dövrü), Şıxlardəki kurqanları (Son Tunc dövrü), İmanqazantəpə kurqanları (Son Tunc dövrü), Qaladağ qalaçası və yaşayış yeri (ilk orta əsrlər), Məscidtəpə kurqanı (Tunc dövrü), Naftalı kurqanları (Son Tunc dövrü) və s.

Cəbrayıl Rayon Tarix-Diyarşunasılıq Muzeyinin direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Tariel Abbaslinin bildirdiyinə görə, buradakı zəngin memarlıq və arxeoloji abidələr, xalqın minillik qan yaddasından xəbər verən ayrı-ayrı yaşayış məntəqələri, mühüm tarixi əhəmiyyət daşıyan torpaqlar qədim türk-oğuz yurdu olduğunu özü təsdiqləyir: "Rayonun ərazisi başdan-başa tarixi memarlıq abidəleri ilə zəngin idi. Araz çayı üzrindəki çoxtağlı Xudafərin körpüleri, Xubyarlı və Şıxlardəki səkkizgüləli və dairevi türbələr, Dağtumasdakı Başıkəsik günbəzi, Sırırdəki qala, Çələblərdəki məscid-mədrəsə kompleksi və s. dediklərimizə aiddir. İşgalla bağlı artıq onların tələyindən xəbərimiz yoxdur".

Təessüf ki, bu kimi mədəniyyət nümunələri milli, məhəlli münəqşiqələrin qurbanlarına çevriləkdən sonra tələnəlməyibdir. Hər dövrün özü ilə gətirdiyi "səmum yeli" onların bir çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin əvvəllərində və sonlarında ermənilərin məkrli, çirkin siyaseti nəticəsində yer üzündən silinən abidə və məbədlərimiz də beləcə məhvə məhkum olublar. Erməni işğalçılarının talan etdiyi abidələr xalqımızın tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə eks etdirdiyi üçün belə qəddarcasına yer üzündən silinən erməniləşdirilir. Dağılılmış maddi-mədəniyyət nümunələrinin arasında təkcə Şuşa, Laçın və Qubadlınin rəsm qalereyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin ərazilərində qorunub saxlanan zəngin sərvətlər də talan edilərək Ermənistana daşınmışdır.

**M.SADIQOV,
"Azərbaycan"**

Erməni vandalları tarixi abidələrimizi məhv etdilər

niyyət ocaqlarına erməni təcavüzkarlarının vurduğu ziyanın dəyərini də-qıqlaşdırmaq o qədər də aşan deyil. Çünkü elə maddi-mənəvi sərvətlərimiz talan edilib ki, onarı heç bir meyarla qiymətləndirmək mümkün deyil. Dağıdılmış sərvətlər nəinki Azərbaycanın, həm də sivilizasiyalı bəşəriyətin əvəzolunmaz mədəniyyət nümunələri idi.

Milli-mənəvi dəyərlərimizin, tarixi və mədəni abidələrimizin zəngin, həm də qədim nümunələrini qoynunda minilliklər boyu saxlayan, 82 kəndi, 74 məktəbi, 12 mədəniyyət evi, 32 klubu olan Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixdə erməni vandalizminin qurbanına çevrildi. Rayonun münbit və mehsuldar torpaqları Həkəri və Araz çaylarından qidalanırdı. Xatırladaq ki, Ermənistən təcavüzkarlığı daha da genişlənərək intensiv xarakter alanda rayonun müdafiəsinə qalxanlar az deyildi. Təkcə Cəbrayıl şəhərinin işğali günü 50 nəfər canını torpağa qurban verib.

Tarixin qanlı-qadəli sehifələrini vərəqləndikcə düşmənin məkrli siyaseti ilə yanaşı, xalqımızın torpağı, vətəne məhbəbbətini, bu yolda ölümün gözüne dik baxdığını, qorxmazlığını və cəsarətini də görürük. Belə olan təqdirdə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi, bir qarış torpağımızın da düşmən əsarətində qalmasına imkan verilməyəcəkdir. Qarabağın qara günərinə səbəb olan düşmənin bugünkü

veziyyəti də təsdiqləyir ki, özgə torpağında açılan göz kor olur.

Tarixi-memarlıq abidələrinə Cəbrayıl şəhərindəki Sultan Məcid hamamını, Xudayarlı kəndindəki Dairevi və səkkizgüləli türbələri (XIX əsr), Şıxlardəki Dairevi türbəni (XIV əsr), Xudafərin körpülərini (erkən orta əsrlər), Diri Dağındaki Qız qalasını, Dağtumasdakı Başıkəsik günbəzi, Gordubaba dağındaki məzəri misal göstərmək olar. Dini abidələr də burada az deyildi: Hacı Qaraman, Cəbrayıl ata, Dül-dül, Mazannənəziyərətgahları və s. Dağtumasdakı Tumas ata, Divlər sarayı, Mahmudludaki Canqulu və Qumtəpə kurqanları, Tatardakı siklop tikililər, Cəbrayıl şəhəri yaxınlığında Ağaçlan qədim arxeoloji abidələr siyahısına daxildir.

Rayonun ərazisindəki tarixi yadigarlar yalnız adları çəkilənlər deyil. Burada qədim dövrlərdən qalma Ağaçlan abidəsi vardi ki, tarixi mənbələrdən alınan məlumatlarda göstərilir ki, qeyri-bərabər döyüşdə öldürülən gözəl bir oğlan burada defn edilib. Ağaçlan abidəsi müsəlmanların ziya-rətgahına çevrilib. Ağaçlan piri tek qəbul edilən yerlərə Cəbrayıl rayonu ərazisində çox rast gəlinir. Məsələn, Qurbantəpə adlanan pir Qafqaz Albaniyası dövründə əhalinin hələ Günsə, Aya sitayış etdikləri ilk Tunc dövrünün son nişanələrindəndir. Əhalii hər yeni il gələsin, məhsul bol olsun deyə, bu təpədə qurbanlar kəsir, bishirdiyi xörəyin suyundan gündoğan

tərəfə sepir, sonra yeyir və Günsə sitayışı kütləvi halda şadlıq edirlər. XIX əsrin ortalarından başlayaraq Cəbrayıl qəzasının başqa yerlərində köçüb gedən Hacılı tayfasının bir hissəsi bu pirin yaxınlığında məskunlaşmış, onların saldıqları kənd isə Qurbantəpə adlandırılmışdı.

Mazannənə, Mərmərnənəziyərətgahları da Cəbrayıl rayonundadır. Professor Mirəli Seyidovun tarixi mənbələrə istinadən verdiyi məlumatda görə, nənə qədim türkdilli tayfalar da Allahın anasının adı olub. Professor Z.İ.Yampolskinin Mazannənəziyərətgahının abidəsi barədə yazdıqlarında isə deyilir ki, o, Madərşahlı zamanının yadigarıdır və sonralar islam dininə uyğunlaşdırılaraq ocaq hesab edilib. Həmin abidənin yaxınlığında nişanələri qalan köhnə yaşayış məskəni də məhz buna görə Mazannənəziyərətgahı adlandırılıb. Bu kəndin ətrafındakı qədim qəbiristanlıqların məzarlarının birinin sine daşı üstündə yazılıb: "Əziz ibn Seyid Əl-Məhəmməd". Digər qəbirlərin üstündə hicri 750, 760 və 809-cu iller tarixlərinin yazılması da təsdiq edir ki, bu yerlərin ən qədim sakinləri oğuz türkləri, indiki azərbaycanlılar olublar. Hasanlı kəndi yaxınlığında Mərmərnənəziyərətgahının abidəsində dəfən olunan qadının yerli əhali tərəfindən Mazannənəziyərətgahı hesab edilməsi də maraqlıdır.

Rayonun Dağtumas kəndi yaxınlığında Tumasata abidəsi büt-pərəstlik dövrünün yadigarıdır. Kəndin sakinləri Tumasatanı öz əcdadları sayır